



AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ
NAXÇIVAN MUXTAR RESPUBLİKASI İDARƏSİ

STATİSTİK BÜLLETEN

İyun 2026



MÜNDƏRİCAT

Bu bülletendə əks olunan məlumatlar regionda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarına məxsusdur.

BANK SEKTORU

Naxçıvan Muxtar Respublikasının bank və ödəniş infrastrukturunun xəritəsi 2

Regionun bank sektoru haqqında məlumat
Regionda fəaliyyət göstərən banklar tərəfindən göstərilən xidmətlər 4

Regionda fəaliyyət göstərən banklarda müştərilərin bank hesabları 5

Regionda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 6

KREDİT PORTFELİ

Regionda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşları 7

Regionda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşunun strukturu
Regionda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları üzrə kredit qoyuluşu 8

Region iqtisadiyyatına kredit qoyuluşlarının regiondakı kredit təşkilatları üzrə strukturu 9

Regionda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilmiş kreditlərin sahələr üzrə strukturu 10

Regionda verilmiş ipoteka kreditləri 12

ÖDƏNİŞ İNFRASTRUKTURU

Regionda fəaliyyət göstərən bank filiallarına məxsus bankomatlar, pos-terminallar və ödəniş terminalları 13

ÖDƏNİŞ SİSTEMLƏRİNİN STATİSTİKASI

Regionda fəaliyyət göstərən bank filiallarına məxsus ödəniş xidməti şəbəkəsilə aparılmış nağdsız ödənişlər 15

Regionda fəaliyyət göstərən bank filial və şöbələrində köçürmə sistemləri vasitəsilə regiona daxil olan vəsaitlər

Xarici ölkələrə mal-material və avadanlıq alınması
Üçün köçürülmüş vəsaitlər 16

SİĞORTA FƏALİYYƏTİ

Regionda fəaliyyət göstərən sığorta şirkətlərinin filial və nümayəndəlikləri üzrə sığorta haqları və sığorta ödənişləri 17

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı statistik məlumat 18

Məlumatlandırıcı lövhə 19

BANK SEKTÖRÜ

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BANK VƏ
ÖDƏNİŞ İNFRASTRUKTURUNUN XƏRİTƏSİ

01.07.2026

SƏDƏRƏK

Bank filiali	Bank şöbəsi	Bankomat	Ödəniş terminalı
1	1	4	13

ŞƏRUR

Bank filiali	Bankomat	Ödəniş terminalı
1	11	70

Mərkəzi Bankın Naxçıvan MR İdarəsi



Bank və filialları Bank şöbələri

BANKOMATLAR

	Kapital Bank ASC	
	Azərbaycan Beynəlxalq Bankı ASC	
	Azər-Türk Bank ASC	
	Rəbitəbank ASC	
	Bank Respublika ASC	
	AccessBank QSC	
	ZiraatBank ASC	

ÖDƏNİŞ TERMINALI

	Kapital Bank ASC
	Azərbaycan Beynəlxalq Bankı ASC
	Azər-Türk Bank ASC
	Bank Respublika ASC
	AccessBank QSC
	MilliÖn (PashaPay MMC)
	Mpay

KƏNGƏRLİ

Bank filiali	Bank şöbəsi	Bankomat	Ödəniş terminalı
1	1	5	23

NAXÇIVAN

Bank filiali	Bank şöbəsi	Bankomat	Ödəniş terminalı
7	2	48	160

BABƏK

Bank filiali	Bankomat	Ödəniş terminalı
1	9	39

ŞAHBUZ

Bank filialı	Bankomat	Ödəniş terminalı
1	4	8

Naxçıvan şəhəri

- 1 Hava Limanı
- 2 Əliabad qəsəbəsi
- 3 Qaraçuq kəndi
- 4 Qaraxanbəyli
- 5 Bulqan kəndi
- 6 Şəkərabad
- 7 Naxçıvan ş. Gömrük idarəsi
- 8 Avtovağzal
- 9 Asan Xidmət
- 10 Tumbul

Şərur şəhəri

- 11 Kürçülü
- 12 Şəhriyar
- 13 Siyaqut
- 14 Qarxun
- 15 Yuxarı aralıq
- 16 Aralıq
- 17 Mahmudkənd
- 18 Daşarx
- 19 Xanlıqlar
- 20 Zeyvə
- 21 Qışlaqabbas
- 22 Danyeri
- 23 Yengicə
- 24 Oğlanqala
- 25 Düdəngə
- 26 İbadulla
- 27 Çərçiboğan
- 28 Püsyən
- 29 Dizə
- 30 Çomaxtur
- 31 Kərimbəyli

Babək şəhəri

- 32 Nəhrəm
- 33 Cəhri
- 34 Şıxmahmud
- 35 Kərimbəyli
- 36 Şəkərabad

- 37 Sirab
- 38 Hacıvar
- 39 Yarımcı
- 40 Didivar
- 41 Badaşqan
- 42 Güznüt
- 43 Qoşadizə
- 44 Zeynəddin
- 45 Didivar

Ordubad şəhəri

- 46 Xanağa
- 47 Vənənd
- 48 Aza kəndi
- 49 Dizə
- 50 Kələntər Dizə
- 51 Sabirkənd
- 52 Dəstə

Culfa şəhəri

- 53 Culfa (Gömrük)
- 54 Ərəzin
- 55 Yaycı kəndi
- 56 Əlinca
- 57 Əbrəqunus kəndi
- 58 Bənəniyar kəndi

Şahbuz şəhəri

- 59 Kolanı kəndi

Kəngərli şəhəri

- 60 Qıvrıq qəsəbəsi
- 61 Şahtaxtı (Gömrük)
- 62 Şahtaxtı
- 63 Xok
- 64 Qarabağlar
- 65 Böyükdüz
- 66 Yurdçu

Heydərabad qəsəbəsi

- 67 Dəmirçi
- 68 Sədərək kəndi
- 69 Sədərək (Gömrük)
- 70 Sədərək rayon

ORDUBAD


Bank filialı	Bankomat	Ödəniş terminalı
1	8	21

CULFA

Bank filialı	Bank şöbəsi	Bankomat	Ödəniş terminalı
1	1	7	20

BANK SEKTORU

REGIONUN BANK SEKTORU HAQQINDA MƏLUMAT



REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN GÖSTƏRİLƏN XİDMƏTLƏR

	Kapital Bank ASC HMR filial və şöbələri	Azərbaycan Beynəlxalq Bank ASC Naxçıvan filialı	Azərbaycan Bank ASC Naxçıvan filialı	Bank Respublika ASC Naxçıvan filialı	Access Bank QSC Naxçıvan filialı	Rahibə Bank ASC Naxçıvan filialı	ZiraatBank Naxçıvan filialı	Aqrarkredit SKT Naxçıvan filialı	Finca Azərbaycan Naxçıvan filialı	ASEL Kredit BOKT MMC	IDEAL Kredit BOKT MMC
Kreditlər	✓	✓	✓	✓	✓	×	✓	✓	✓	✓	✓
- Fiziki şəxslər üçün	✓	✓	✓	✓	✓	×	✓	✓	✓	✓	✓
- Hüquqi şəxslər üçün	✓	✓	✓	✓	✓	×	✓	✓	×	×	×
- Fərdi sahibkarlar üçün	✓	✓	✓	✓	×	×	✓	✓	✓	✓	✓
- Təminatlı	✓	✓	✓	×	×	×	×	×	✓	✓	✓
- Təminatlı	✓	✓	✓	×	×	×	✓	×	×	×	×
- Sığortalama	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
- Əlavə etmə imkanı	✓	×	×	✓	✓	✓	✓	×	×	×	×
- Kapitallaşma	✓	×	×	×	×	✓	✓	×	×	×	×
- Üçüncü şəxsin adına	✓	✓	×	✓	✓	✓	✓	×	×	×	×
- Qismən götürmə imkanı	✓	×	×	✓	✓	✓	✓	×	×	×	×
- Avtomatik uzatma	✓	✓	✓	×	×	✓	✓	×	×	×	×
Hesablama və kassa xidmətləri	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
Təcili pul köçürmələri	✓	✓	×	✓	✓	✓	✓	×	×	×	×
Bankomat	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
- Cash-in	✓	✓	×	✓	×	×	✓	×	×	×	×
- Valyuta dəyişmə	✓	✓	×	×	×	×	✓	×	×	×	×
Ödəniş terminalları	✓	✓	✓	✓	✓	×	×	×	×	×	×
- Nağdsız ödəniş imkanı	✓	✓	×	✓	×	✓	×	×	×	×	×
POS-terminal	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Təməssiz	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
Ödəniş kartları	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Debit kart	✓	✓	✓	✓	✓	×	✓	×	×	×	×
- Kredit kartı	✓	✓	✓	✓	✓	×	✓	×	×	×	×
- Pulsuz kart	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Qalıq üzrə faiz	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Təməssiz ödəmə	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Bonuslar / Miles	✓	✓	×	✓	×	✓	✓	×	×	×	×
- Təcili sifariş	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Cash-back	✓	✓	✓	✓	×	✓	✓	×	×	×	×
- Taksit kart	✓	✓	×	×	×	✓	✓	×	×	×	×
Lizinq əməliyyatları	×	×	×	×	×	×	×	✓	×	×	✓
Müştəri ödənişlərinin idarəetmə sistemi	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
Kommunal xidmətlər	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
İnternet bankçılıq	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
Mobil bankçılıq	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
SMS bankçılıq	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
3D Secure	✓	✓	✓	✓	✓	✓	✓	×	×	×	×
Xarici valyuta mübadiləsi	✓	✓	✓	×	×	✓	✓	×	×	×	×

2024-2026- CI İLLƏR ÜZRƏ

ədədlə

Tarix (aylar)	Bank hesablarının cəmi	ondan			ondan		Onlardan fərdi sahibkarlıqla məşğul olanlar	İlin əvvəlindən açılmış bank hesabları	Hüquqi Şəxs	Fiziki Şəxs	Onlardan fərdi sahibkarlıqla məşğul olanlar
		Cari	Kredit	Əmanət (depozit)	Hüquqi Şəxs	Fiziki Şəxs					
2024-cü il											
12	246 502	175 105	69 871	1 526	4 273	242 229	23 368	53 772	1 578	52 194	9 531
2025-ci il											
1	246 132	177 082	67 500	1 550	3 485	242 647	20 905	5 543	147	5 396	715
2	248 425	180 021	66 792	1 612	3 550	244 875	21 245	11 038	215	10 823	1 411
3	250 998	182 528	66 818	1 652	3 618	247 380	21 501	12 870	273	12 597	1 858
4	254 136	185 181	67 245	1 710	3 668	250 468	21 779	22 426	346	22 080	2 592
5	252 006	182 559	67 690	1 757	3 740	248 266	22 059	28 508	416	28 092	3 240
6	238 243	169 425	67 029	1 789	3 791	234 452	22 288	32 432	477	31 955	3 654
7	230 118	160 933	67 334	1 851	3 838	226 280	21 787	38 433	533	37 900	4 302
8	228 739	159 142	67 720	1 877	3 881	224 858	22 335	44 819	582	44 237	4 839
9	235 094	165 024	68 168	1 902	3 952	231 142	22 565	52 423	656	51 767	5 671
10	237 689	169 183	66 554	1 952	3 990	233 699	22 840	58 295	697	57 598	6 488
11	241 771	173 225	66 589	1 957	4 053	237 718	23 164	65 228	766	64 462	7 132
12	246 247	178 783	65 446	2 018	4 133	242 114	23 697	71 605	850	70 755	8 001
2026-cı il											
1	249 458	181 708	65 721	2 029	4 205	245 253	24 363	6 007	81	5 926	877
2	428 866	361 763	65 005	2 098	4 264	424 602	24 562	19 073	140	18 933	1 464
3	432 105	364 530	65 463	2 112	4 323	427 782	25 278	26 618	206	26 412	2 669
4	424 851	359 402	63 312	2 137	4 325	420 526	25 521	36 471	273	36 198	4 378
5	429 850	362 383	65 280	2 187	4 362	425 488	25 938	44 540	317	44 223	5 381
6	432 199	366 102	63 889	2 208	4 428	427 771	26 402	52 336	382	51 954	6 353

BANK HESABLARININ REGION ÜZRƏ BÖLGÜSÜ

Naxçıvan

310 185

Babək

22 860

Şahbuz

10 566

Şərur

36 580

Kəngərli

11 209

Culfa

17 158

Ordubad

16 468

Sədərək

7 173

BANK SEKTÖRÜ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANKLARDA ƏHALİDƏN CƏLB EDİLMİŞ MÜDDƏTLİ ƏMANƏTLƏRİN HƏCMİ

min manatla


Tarix		Cəmi əmanətlər	Mili valyutada	Xüsusi çəkisi %	Xarici valyutada (manat ekvivalenti ilə)	Xüsusi çəkisi %
2025-ci il	Yanvar	26 510.0	24 729.2	93.3	1 780.8	6.7
	Fevral	27 961.3	26 145.7	93.5	1 815.6	6.5
	Mart	28 125.8	26 370.1	93.8	1 755.7	6.2
	Aprel	29 544.9	27 593.0	93.4	1 951.9	6.6
	May	31 173.0	29 151.6	93.5	2 021.4	6.5
	İyun	31 843.7	29 702.3	93.3	2 141.4	6.7
	İyul	32 752.0	30 525.2	93.2	2 226.8	6.8
	Avqust	33 096.9	30 965.6	93.6	2 131.3	6.4
	Sentyabr	34 339.3	32 200.8	93.8	2 138.5	6.2
	Oktyabr	36 088.2	33 881.2	93.9	2 207.0	6.1
	Noyabr	36 425.6	34 263.0	94.1	2 162.6	3.9
	Dekabr	38 279.5	35 652.3	93.1	2 627.2	6.9
2026-cı il	Yanvar	39 436.0	36 875.1	93.5	2 560.9	6.5
	Fevral	40 661.5	38 229.1	94.0	2 432.4	6.0
	Mart	41 421.8	38 956.5	94.0	2 465.3	6.0
	Aprel	42 185.8	39 854.2	94.5	2 331.6	5.5
	May	43 925.9	41 645.2	94.8	2 280.7	5.2
	İyun	45 226.9	43 011.6	95.1	2 215.3	4.9

ƏMANƏTLƏRİN DİNAMİKASI

min manatla

milli valyuta

xarici valyuta



KREDİT PORTFELİ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT
TƏŞKİLATLARININ KREDİT QOYULUŞU

MİLLİ VALYUTA ÜZRƏ KREDİT QOYULUŞU

min manatla

KREDİTLƏR			MİLLİ VALYUTADA KREDİTLƏR					
Tarix (aylar)	Cəmi	Vaxtı keçmiş kredit	Cəmi	Vaxtı keçmiş kredit	Qısa müddətli		Uzun müddətli	
					Cəmi	Vaxtı keçmiş kredit	Cəmi	Vaxtı keçmiş kredit
	2024-cü il				2024-cü il			
12	425 871.3	5 712.6	425 867.9	5 712.6	15 188.5	681.1	410 679.4	5 031.5
	2025-ci il				2025-ci il			
01	419 828.6	6 016.4	419 825.9	6 016.4	15 244.9	717.0	404 581.0	5 299.4
02	424 832.5	7 283.3	424 829.3	7 283.3	14 288.2	712.5	410 541.1	6 570.8
03	431 786.6	6 289.6	431 782.2	6 289.6	15 555.3	738.7	416 226.9	5 550.9
04	435 760.9	6 576.3	435 758.5	6 576.3	17 374.3	713.5	418 384.2	5 862.8
05	449 392.3	6 647.4	449 390.6	6 647.4	21 469.4	654.7	427 921.2	5 992.7
06	466 067.8	6 716.0	466 066.6	6 716.0	21 831.6	661.9	444 235.0	6 054.1
07	470 937.5	6 722.3	470 932.9	6 722.3	23 143.9	649.9	447 789.0	6 072.4
08	469 326.4	6 538.6	469 319.8	6 538.6	21 434.0	652.7	447 885.8	5 885.9
09	494 010.7	6 636.0	494 002.0	6 636.0	20 697.6	645.2	473 304.4	5 990.8
10	494 530.4	6 776.5	494 525.5	6 776.5	22 399.3	629.9	472 126.2	6 146.6
11	496 348.6	6 961.0	496 347.1	6 961.0	23 435.1	619.1	472 912.0	6 341.9
12	494 406.0	6 573.7	494 403.3	6 573.7	23 328.8	585.4	471 074.5	5 988.3
	2026-cı il				2026-cı il			
1	493 239.2	6 540.2	493 238.5	6 540.2	22 767.4	579.7	470 471.1	5 960.5
2	492 655.5	5 709.6	492 653.1	5 709.6	21 603.4	571.5	471 049.7	5 138.1
3	493 673.0	6 180.6	493 671.6	6 180.6	23 840.2	624.7	469 831.4	5 555.9
4	499 545.9	5 921.0	499 544.7	5 921.0	24 313.5	611.3	475 231.2	5 309.7
5	501 681.8	5 980.5	501 678.9	5 980.5	22 808.7	589.7	478 870.2	5 390.8
6	511 002.4	8 799.4	510 999.8	8 799.4	24 176.0	631.2	486 823.8	8 168.2

XARİCİ VALYUTA ÜZRƏ KREDİT QOYULUŞU

min ABŞ dolları ilə

KREDİTLƏR (min manatla)			XARİCİ VALYUTADA KREDİTLƏR					
Tarix (aylar)	Cəmi	Vaxtı keçmiş kredit	Cəmi	Vaxtı keçmiş kredit	Qısa müddətli		Uzun müddətli	
					Cəmi	Vaxtı keçmiş kredit	Cəmi	Vaxtı keçmiş kredit
	2024-cü il				2024-cü il			
12	425 871.3	5 712.6	2.0	-	1.6	-	0.4	-
	2025-ci il				2025-ci il			
01	419 828.6	6 016.4	1.6	-	1.2	-	0.4	-
02	424 832.5	7 283.3	1.9	-	1.5	-	0.4	-
03	431 786.6	6 289.6	2.6	-	2.2	-	0.4	-
04	435 760.9	6 576.3	1.4	-	1.0	-	0.4	-
05	449 392.3	6 647.4	1.0	-	0.6	-	0.4	-
06	466 067.8	6 716.0	0.7	-	0.3	-	0.4	-
07	470 937.5	6 722.3	2.7	-	2.3	-	0.4	-
08	469 326.4	6 538.6	3.9	-	3.5	-	0.4	-
09	494 010.7	6 636.0	5.1	-	4.7	-	0.4	-
10	494 530.4	6 776.5	2.9	-	2.5	-	0.4	-
11	496 348.6	6 961.0	0.9	-	0.5	-	0.4	-
12	494 406.0	6 573.7	1.6	-	1.2	-	0.4	-
	2026-cı il				2026-cı il			
1	493 239.2	6 540.2	0.4	-	-	-	0.4	-
2	492 655.5	5 709.6	1.4	-	1.0	-	0.4	-
3	493 673.0	6 180.6	0.8	-	0.4	-	0.4	-
4	499 545.9	5 921.0	0.7	-	0.3	-	0.4	-
5	501 681.8	5 980.5	1.7	-	1.3	-	0.4	-
6	511 002.4	8 799.4	1.5	-	1.1	-	0.4	-


KREDİT PORTFELİ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARINDA
KREDİT QOYULUŞUNUN STRUKTURU

min manatla

Tarix (aylar)	Cəmi	O cümlədən		Kənd təsərrüfatı		Ticarət və xidmət		Tikinti		Sənaye və istehsal		Nəqliyyat və rabitə		İstehlak kreditləri		İpoteka kreditləri	
		Vaxtı keçmiş kredit	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %	Cəmi	Xüsusi çəkisi %
12	425 871.3	5 712.6	1.3	23 895.6	5.6	72 861.9	17.1	2 129.6	0.5	67 076.8	15.7	4 989.5	1.2	209 015.3	49.1	45 902.6	10.8
2024-cü il																	
01	419 828.6	6 016.4	1.4	23 952.2	5.7	51 182.3	12.2	2 061.4	0.5	88 097.1	21.0	5 037.0	1.2	203 730.0	48.5	45 768.6	10.9
02	424 832.5	7 283.3	1.7	24 222.8	5.7	53 938.4	12.7	1 950.0	0.5	88 747.3	20.9	5 024.4	1.2	205 081.5	48.2	45 868.1	10.8
03	431 786.6	6 289.6	1.5	25 095.9	5.8	60 214.8	14.0	2 222.5	0.5	86 902.4	20.1	4 660.2	1.1	206 013.3	47.7	46 677.5	10.8
04	435 760.9	6 576.3	1.5	25 119.2	5.8	61 627.5	14.1	2 075.9	0.5	86 055.3	19.8	4 840.9	1.1	208 419.3	47.8	47 622.8	10.9
05	449 392.3	6 647.4	1.5	25 498.4	5.7	62 885.5	14.0	1 997.4	0.4	91 080.5	20.3	4 775.8	1.1	214 387.7	47.7	48 767.0	10.8
06	466 067.8	6 716.0	1.4	25 632.4	5.5	69 259.2	14.9	1 950.0	0.4	101 382.8	21.8	4 957.5	1.1	213 620.1	45.8	49 265.8	10.5
07	470 937.5	6 722.3	1.4	26 562.9	5.6	70 155.7	14.9	2 382.2	0.5	99 707.8	21.2	5 169.3	1.1	217 845.5	46.3	49 114.1	10.4
08	469 326.4	6 538.6	1.4	26 209.0	5.6	70 596.1	15.0	2 287.6	0.5	97 101.6	20.7	5 339.9	1.1	217 345.0	46.4	50 447.2	10.7
09	494 010.7	6 636.0	1.4	25 966.9	5.3	71 677.5	14.5	2 210.2	0.4	115 312.6	23.3	5 283.6	1.1	222 243.0	45.0	51 316.9	10.4
10	494 530.4	6 776.5	1.4	26 120.1	5.3	73 525.0	14.9	2 112.6	0.4	112 979.1	22.8	5 705.6	1.2	222 469.9	45.0	51 618.1	10.4
11	496 348.6	6 961.0	1.4	24 829.4	5.0	76 554.2	15.4	2 028.9	0.4	112 559.5	22.7	5 869.3	1.2	222 783.2	44.9	51 724.1	10.4
12	494 406.0	6 573.7	1.3	24 921.7	5.0	76 236.3	15.4	2 796.8	0.6	110 377.2	22.3	5 843.1	1.2	221 545.5	44.8	52 685.4	10.7
2026-cı il																	
1	493 239.2	6 540.2	1.3	24 586.6	5.0	74 159.5	15.0	2 704.8	0.5	108 451.2	22.0	5 889.4	1.2	224 609.8	45.6	52 837.9	10.7
2	492 655.5	5 709.6	1.2	24 422.2	5.0	77 133.6	15.7	2 708.9	0.5	107 284.1	21.8	5 874.9	1.2	222 359.0	45.1	52 872.8	10.7
3	493 673.0	6 180.6	1.3	23 317.8	4.7	77 500.6	15.7	2 662.8	0.5	108 329.9	22.0	5 913.5	1.2	222 404.6	45.1	53 543.8	10.8
4	499 545.9	5 921.0	1.2	22 572.3	4.5	79 148.4	15.9	2 507.5	0.5	108 602.4	21.7	6 295.8	1.3	224 740.4	45.0	55 679.1	11.1
5	501 681.8	5 980.5	1.2	23 200.3	4.6	79 103.7	15.8	2 685.4	0.5	106 551.2	21.2	5 950.9	1.2	227 585.2	45.4	56 605.1	11.3
6	511 002.4	8 799.4	1.7	23 583.8	4.6	82 807.9	16.2	4 544.7	0.9	106 355.1	20.8	6 170.3	1.2	229 283.4	44.9	58 257.2	11.4

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI ÜZRƏ KREDİT QOYULUŞU



KREDİT PORTFELİ

REGION İQTİSADİYYATINA KREDİT QOYULUŞLARININ
REGIONDAKI KREDİT TƏŞKİLATLARI ÜZRƏ STRUKTURU

min manatla

Tarix (aylar)		Cəmi kredit qoyuluşu		Dövlət bankları		Özəl banklar		BOKT	
				Məbləğ	Çəkisi %-lə	Məbləğ	Çəkisi %-lə	Məbləğ	Çəkisi %-lə
2024-cü il									
12		425 871.3		126 539.5	29.7	280 049.4	65.8	19 282.4	4.5
2025-ci il									
01		419 828.6		122 201.1	29.1	278 508.6	66.3	19 118.9	4.6
02		424 832.5		122 623.8	28.9	281 068.5	66.1	21 140.2	5.0
03		431 786.6		124 355.4	28.8	281 318.0	65.2	26 113.2	6.0
04		435 760.9		127 981.4	29.4	282 021.0	64.7	25 758.5	5.9
05		449 392.3		135 792.7	30.2	288 076.7	64.1	25 522.9	5.7
06		466 067.8		136 067.9	29.2	304 923.0	65.4	25 076.9	5.4
07		470 937.5		137 283.4	29.2	308 857.8	65.6	24 796.3	5.2
08		469 326.4		131 056.7	27.9	313 768.3	66.9	24 501.4	5.2
09		494 010.7		144 319.7	29.2	325 604.9	65.9	24 086.1	4.9
10		494 530.4		144 641.6	29.2	325 956.7	66.0	23 932.1	4.8
11		496 348.6		145 019.5	29.2	327 765.7	66.1	23 563.4	4.7
12		494 406.0		144 445.2	29.2	326 682.6	66.1	23 278.2	4.7
2026-cı il									
01		493 239.2		142 881.8	29.0	327 960.6	66.5	22 396.8	4.5
02		492 655.5		143 838.1	29.2	326 903.7	66.4	21 913.7	4.4
03		493 673.0		145 622.6	29.5	326 836.9	66.2	21 213.5	4.3
04		499 545.9		145 640.3	29.2	333 302.5	66.7	20 603.1	4.1
05		501 681.8		144 316.2	28.8	336 530.3	67.1	20 835.3	4.1
06		511 002.4		147 441.0	28.8	343 388.0	67.2	20 173.4	4.0

KREDİTLƏRİN REGIONDAKI KREDİT TƏŞKİLATLARI ÜZRƏ FAİZ NİSBƏTİ



KREDİT PORTFELİ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI
TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN SAHƏLƏR ÜZRƏ STRUKTURU

SAHƏLƏR

min manatla

Cəmi kredit qoyuluşu
Sənaye
Tikinti
Dəşinməz əmlak (İpoteka)
Ticarət və xidmət
Nəqliyyat, anbar təsərrüfatı və rabitə
Səhiyyə və sosial xidmət
İstehlak krediti
Kənd təsərrüfatı
A) bitkililik üzrə
- taxılçılıq
- kartofçuluq
- bostan, tərəvəz
- pərnik (istixana)
- Çoxillik bitki (yonca)
- qarğıdalı
B) Meyvəçilik, üzümçülük bağçılıq
C) Heyvandarlıq
Ç) Arıçılıq
D) Quşçuluq
E) Kənd təsərrüfatı məhsullarının emalı

İyun 2025	
Məbləğ	Çəkisi %-lə

50 792.4	
17 321.6	34.1
770.2	1.5
4 611.3	9.1
430.8	0.9
26 367.7	51.9
1 290.8	2.5
374.5	29.0
277.0	74.0
13.0	3.5
84.5	22.6
7.00	0.5
757.70	58.7
13.50	1.1
6.50	0.5
131.60	10.2

Yanvar-İyun 2025	
Məbləğ	Çəkisi %-lə

252 476.9	
32 060.6	12.7
325.4	0.1
4 829.1	1.9
35 143.8	13.9
2 291.0	0.9
168 330.7	66.7
9 496.3	3.8
2 260.0	23.8
1 535.5	67.9
61.0	2.7
47.4	2.1
616.6	27.3
64.00	0.7
5 583.60	58.8
727.80	7.7
60.80	0.6
799.60	8.4

İyun 2026	
Məbləğ	Çəkisi %-lə

49 677.2	
3 136.9	6.3
2 065.1	4.2
2 150.0	4.3
9 846.1	19.8
685.9	1.4
30 146.4	60.7
1 646.8	3.3
244	14.8
220.1	90.2
0	0
9.9	4.1
14.0	5.7
10.0	0.6
1 183.6	71.9
48.4	3.0
10.4	0.6
150.4	9.1

Yanvar-İyun 2026	
Məbləğ	Çəkisi %-lə

235 169.2	
10 926.3	4.6
2 354.5	1.0
8 225.3	3.5
32 848.1	14.0
2 759.0	1.2
168 418.9	71.6
9 637.1	4.1
1 614.8	16.8
1 269.4	78.6
15.0	0.9
23.4	1.5
307.0	19
164.8	1.7
6 683.6	69.4
213.1	2.2
110.0	1.1
850.8	8.8

Kənd təsərrüfatı
1 646.8



Ticarət və xidmət
9 846.1



Sənaye və istehsal
3 136.9



Tikinti
2 065.1



Nəqliyyat və rabitə
685.9



İstehlak kreditləri
30 146.4



İpoteka kreditləri
2 150



2026 – CI İLİN İYUN AYI

min manatla


Cəmi 49 677.2

KREDİT PORTFELİ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN
VERİLMİŞ KREDİTLƏRİN SAHƏLƏR ÜZRƏ STRUKTURU

VERİLMİŞ KREDİTLƏRİN SAHƏLƏR ÜZRƏ STRUKTURLARININ FAİZLƏ GÖSTƏRİCİSİ

İyun 2026



REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN VERİLMİŞ KREDİTLƏRİN MƏNBƏYİ

min manatla

İyun 2026

Bankların öz vəsaiti hesabına	Bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına	İpoteka fondlarının vəsaitləri hesabına	Sahibkarlığın inkişafı fondları vəsaitləri hesabına
45 882.1	1 337.1	2 065.0	393.0
Cəmi : 49 677.2		AİKZF vəsaiti hesabına 704.0 NİF vəsaiti hesabına 1 361.0	AR SİF vəsaiti hesabına - NMR SİF vəsaiti hesabına 393.0

Yanvar–İyun 2026

Bankların öz vəsaiti hesabına	Bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına	İpoteka fondlarının vəsaitləri hesabına	Sahibkarlığın inkişafı fondları vəsaitləri hesabına
216 189.7	7 663.2	8 060.3	3 256.0
Cəmi : 235 169.2		AİKZF vəsaiti hesabına 3 775.9 NİF vəsaiti hesabına 4 284.4	AR SİF vəsaiti hesabına - NMR SİF vəsaiti hesabına 3 256.0

KREDİT PORTFELİ

REGIONDA VERİLMİŞ İPOTEKA KREDİTLƏRİ

2010-2026 – cı illər ərzində verilmiş
ipoteka kreditləri



Aktiv kreditlər



Yanvar-İyun 2026



ÖDƏNİŞ İNFRASTRUKTURU

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK FİLİALLARINA MƏXSUS
BANKOMATLAR, POS-TERMINALLAR VƏ ÖDƏNİŞ TERMINALLARI

POS-TERMINALLAR

ədədlə

Tarix


	Naxçıvan şəhərində	Rayon və kənd mərkəzlərində	CƏMİ
2024 Dekabr	1 544	1 255	2 799
2025 Yanvar	1 572	1 282	2 854
Fevral	1 602	1 309	2 911
Mart	1 620	1 323	2 943
Aprel	1 649	1 341	2 990
May	1 655	1 377	3 032
İyun	1 684	1 445	3 129
İyul	1 820	1 515	3 335
Avqust	1 819	1 539	3 358
Sentyabr	1 889	1 600	3 489
Oktyabr	2 066	1 706	3 772
Noyabr	2 143	1 785	3 928
Dekabr	2 287	1 878	4 165
2026 Yanvar	2 186	1 838	4 024
Fevral	2 209	1 854	4 063
Mart	2 237	1 947	4 184
Aprel	2 025	1 692	3 717
May	2 092	1 774	3 866
İyun	2 176	1 826	4 002

ÖDƏNİŞ TERMINALLARININ SAYININ ARTIM DİNAMİKASI

ədədlə

2025

2026



BANKOMATLAR

ədədlə

Tarix


	Naxçıvan şəhərində	Rayon və kənd mərkəzlərində	CƏMİ
2024 Dekabr	51	44	95
2025 Yanvar	52	45	97
Fevral	52	45	97
Mart	52	45	97
Aprel	52	45	97
May	53	45	98
İyun	52	46	98
İyul	52	46	98
Avqust	52	46	98
Sentyabr	51	47	98
Oktyabr	51	47	98
Noyabr	51	47	98
Dekabr	51	47	98
2026 Yanvar	51	47	98
Fevral	51	47	98
Mart	51	47	98
Aprel	49	48	97
May	48	48	96
İyun	48	48	96

ÖDƏNİŞ KARTLARININ SAYININ ARTIM DİNAMİKASI

ədədlə

2025

2026



POS-TERMINAL (ədədlə)

Rabitabank ASC	23
Bank Respublika ASC	19
AccessBank QSC	11
Azər-Türk Bank ASC	1 223
Azərbaycan Beynəlxalq Bankı ASC (185 Mobil POS)	379
Kapital Bank ASC (1 610 Mobil POS)	2 330
ZiraatBank ASC	17

BANKOMAT (ədədlə)


Rabitabank ASC	1
Bank Respublika ASC	1
AccessBank QSC	1
Azər-Türk Bank ASC	4
Azərbaycan Beynəlxalq Bankı ASC	32
Kapital Bank ASC	56
ZiraatBank ASC	1

ÖDƏNİŞ TERMINALI (ədədlə)

Bank Respublika ASC	1
AccessBank QSC	2
Azər-Türk Bank ASC	3
Azərbaycan Beynəlxalq Bankı ASC	7
Kapital Bank ASC	33
MilliÖn (PashaPay MMC)	195
Mpay	113

ÖDƏNİŞ İNFRASTRUKTURU

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK FİLİALLARINA MƏXSUS
BANKOMATLAR, POS-TERMINALLAR VƏ ÖDƏNİŞ TERMINALLARI



Ödəniş terminalı faizlə

Kapital Bank ASC	▶ 9.3
Azərbaycan Beynəlxalq Bankı ASC	▶ 2
Azər-Türk Bank ASC	▶ 0.8
Bank Respublika ASC	▶ 0.3
AccessBank QSC	▶ 0.6
MilliÖn (PashaPay MMC)	▶ 55.1
Mpay	▶ 31.9

Bankomat faizlə

Kapital Bank ASC	▶ 58.4
Azərbaycan Beynəlxalq Bankı ASC	▶ 33.4
Azər-Türk Bank ASC	▶ 4.2
Bank Respublika ASC	▶ 1
AccessBank QSC	▶ 1
Rabitəbank ASC	▶ 1
ZiraatBank ASC	▶ 1

ÖDƏNİŞ SİSTEMLƏRİNİN STATİSTİKASI


REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK FİLİALLARINA MƏXSUS
ÖDƏNİŞ XİDMƏTİ ŞƏBƏKƏSİLƏ APARILIMIŞ NAĞDSIZ ÖDƏNİŞLƏR

İyun ayı ərzində Naxçıvan MR üzrə POS-terminallar vasitəsilə aparılmış nağdsız ödənişlərin həcmi


	Naxçıvan	Şərur	Babək	Ordubad	Culfa	Şahbuz	Kəngərli	Sədərək	MR ÜZRƏ CƏMİ
POS-terminal sayı (ədəd)	2 176	581	340	228	279	127	172	99	4 002
Ödəniş həcmi (manat)	9 730 743	1 322 678	1 487 849	503 305	612 131	420 682	476 476	330 795	14 884 659

Regionda fəaliyyət göstərən banklara məxsus ödəniş alətləri vasitəsilə (POS-terminal və elektron ticarət) aparılan nağdsız ödənişlərin həcmi

manatla




Rayonlar üzrə POS-terminallar vasitəsilə aparılmış nağdsız ödənişlərin həcmi



May 2026 | İyun 2026

NAXÇIVAN 8 623 237	NAXÇIVAN 9 730 743
ŞƏRUR 1 160 487	ŞƏRUR 1 322 678
BABƏK 1 313 651	BABƏK 1 487 849
ORDUBAD 376 063	ORDUBAD 503 305
CULFA 515 688	CULFA 612 131
ŞAHBUZ 385 230	ŞAHBUZ 420 682
KƏNGƏRLİ 378 811	KƏNGƏRLİ 476 476
SƏDƏRƏK 292 409	SƏDƏRƏK 330 795



ÖDƏNİŞ SİSTEMLƏRİNİN STATİSTİKASI

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN BANK FİLİAL VƏ ŞÖBƏLƏRİNDƏ
KÖÇÜRMƏ SİSTEMLƏRİ VASİTƏSİLƏ REGIONA DAXİL OLAN VƏSAİTLƏR

İyun 2026

MƏNBƏ

Min ABŞ dolları

RESPUBLİKA DAXİLİNDƏN	470.9
XARİCİ ÖLKƏLƏRDƏN	541.1

CƏMİ 1 012.0

Yanvar-İyun 2026


MƏNBƏ

Min ABŞ dolları

RESPUBLİKA DAXİLİNDƏN	3 227.3
XARİCİ ÖLKƏLƏRDƏN	2 896.3


CƏMİ 6 123.6

İyun 2026



Respublika daxilindən

Yanvar-İyun 2026



Xarici ölkələrdən

XARİCİ ÖLKƏLƏRƏ MAL-MATERIAL VƏ AVADANLIQ ALINMASI ÜÇÜN KÖÇÜRÜLMÜŞ VƏSAİTLƏR

İyun-2026

Min ABŞ
dolları ilə
4 038.00

Min AVRO
ilə
1 272.64

Min Türk
lirəsi ilə
0

Min Rus
rublu ilə
25 371.15

Yanvar-İyun 2026

Min ABŞ
dolları ilə
22 626.89

Min AVRO
ilə
9 838.68

Min Türk
lirəsi ilə
16.18

Min Rus
rublu ilə
94 968.24

SIĞORTA FƏALİYYƏTİ

REGIONDA FƏALİYYƏT GÖSTƏRƏN SIĞORTA ŞİRKƏTLƏRİNİN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ ÜZRƏ SIĞORTA HAQLARI VƏ SIĞORTA ÖDƏNİŞLƏRİ

min manatla

2026-cı il

Paşa Həyat Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

Yanvar	Fevral	Mart	Aprel	May	İyun	Cami
4.5	20.7	57.5	57.5	21.8	29.3	191.3
4.5	20.7	57.5	57.5	21.8	29.3	191.3
0	0	0	0	0	0	0.0
0	0	0	0	0	0	0.0
0	0	0	0	0	0	0.0

Paşa Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

509.3	561.6	524.3	696	1 096.5	893	4 280.7
296	325.7	324.3	410	561.9	505.3	2 423.2
213.3	235.9	200	286	534.6	387.7	1 857.5
44.7	22.2	20.3	45.1	31.1	41.0	204.4
30.4	21.3	11.6	43.5	24.7	28.5	160.0
14.3	0.9	8.7	1.6	6.4	12.5	44.4

Qala Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

116.4	136	158.4	135	135.2	149	830.0
115.5	133.3	156.6	130.4	132.5	145.5	813.8
0.9	2.7	1.8	4.6	2.7	3.5	16.2
58.9	112.0	56.4	88.8	36.9	109.1	462.1
50.5	106.3	55.3	87	36.9	109.1	445.1
8.4	5.7	1.1	1.8	0	0	17.0

Azısiğorta ASC-nin Naxçıvan filialı	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

15.3	8.5	8.3	21.6	13.2	17.1	84.0
7.7	8.5	7.8	19.4	5.2	16.2	64.8
7.6	0	0.5	2.2	8	0.9	19.2
0.0	0.0	0.0	0.8	0.8	5.7	7.3
0	0	0	0.8	0.8	1	2.6
0	0	0	0	0	4.7	4.7

Atəşgah Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

70.3	82.8	100.2	99.6	98.3	115.5	566.7
68.1	82.2	99.9	97.9	97.7	112.9	558.7
2.2	0.6	0.3	1.7	0.6	2.6	8
36.8	22.6	16.6	19.5	13.2	5	113.7
36.8	22.6	16.3	19.1	13.2	5	113.0
0.0	0	0.3	0.4	0	0	0.7

Atəşgah Həyat Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

0.6	0.9	0.4	0.9	1	0.9	4.7
0.6	0.9	0.4	0.9	1	0.9	4.7
0	0	0	0	0	0	0
0.0	0	0	0	0	0	0
0.0	0	0	0	0	0	0.0
0.0	0	0	0	0	0	0.0

Xalq Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

12.5	17.4	20.9	37.3	16.4	63.3	167.8
9.9	15.5	20.7	36.7	12.7	26.9	122.4
2.6	1.9	0.2	0.6	3.7	36.4	45.4
15.8	5	10.6	21.8	13.9	8.7	75.8
15.8	5	10.6	21.8	13.9	8.7	75.8
0.0	0	0	0	0	0	0.0

Xalq Həyat Sığorta ASC-nin Naxçıvan nümayəndəliyi	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

0.2	0.6	0	0.2	5.6	0.1	6.7
0.2	0.6	0	0.2	5.6	0.1	6.7
0	0	0	0	0	0	0
0.0	0	0	0	0	0	0
0.0	0	0	0	0	0	0.0
0.0	0	0	0	0	0	0.0

Ümumi cəm	siğorta haqqı
	icbari siğorta haqqı
	könüllü siğorta haqqı
	siğorta ödənişi
	icbari siğorta ödənişi
	könüllü siğorta ödənişi

729.1	828.5	870	1 048.1	1 388	1 268.2	6 131.9
502.5	587.4	667.2	753.0	838.4	837.1	4 185.6
226.6	241.1	202.8	295.1	549.6	431.1	1 946.3
156.2	161.8	103.9	176.0	95.9	169.5	863.3
133.5	155.2	93.8	172.2	89.5	152.3	796.5
22.7	6.6	10.1	3.8	6.4	17.2	66.8



Vətəndaşların qəbulu zamanı daxil olmuş müraciətlər



Portal vasitəsilə elektron formada daxil olmuş müraciətlər




Bölgələr üzrə vətəndaş müraciətləri (faizlə)



Müraciət statistikasısı (faizlə)

İyun 2026



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi.



Yeni bina paytaxtın Heydər Əliyev prospekti 167 ünvanında yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş



olunduğu sərgiyə baxdı.

Bildirildi ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub. Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

03.06.2026

Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası"nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.

Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcək. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.

Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcəkdir.

05.06.2026

Mərkəzi Bank "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası"nın ikinci toplantısına ev sahibliyi edib.



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Şura üzvlərini və müşahidəçi dövlətlərin nümayəndələrini qəbul edib. Görüşdə Şura tərəfindən keçirilən tədbirlərin və görülən işlərin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin mərkəzi bankları və maliyyə institutları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb. Əlavə olaraq, görüşdə Azərbaycanda pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə danışılıb.

Daha sonra Mərkəzi Bankın yeni inzibati binasında Şuranın toplantısı başlayıb. TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi banklarının sədrləri toplantıda iştirak edib.

Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Şuranın ölkələr və qurumlar arasında əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Sədr bildirib ki, qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında indekslərin dəyişkənliyinin yüksəldiyi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi bir dövrdə Şura həm ortaqlar, həm də ölkəyə xas çağırışların həlli üçün mühüm platformadır. O, Şuranın pul siyasəti, maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı sahələrində daha sıx iqtisadi və maliyyə əməkdaşlığını təşviq etdiyini vurğulayıb.

Baş katib Kubanıçbek Ömürəliyev Şuranın son iki ildə



fəaliyyətindən, həm üzv ölkələr arasında, həm də regional əməkdaşlığın təşviqi istiqamətindəki rolundan danışılıb.

Daha sonra "Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri" mövzusunda həsr olunan ilk sessiya başlayıb. Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov təqdimatla çıxış edərək qlobal iqtisadiyyatda və maliyyə sektorlarında baş verənlər nəzərə alınmaqla həyata keçirilən pul siyasəti və maliyyə sabitliyi siyasətləri, həmçinin onların nəticələri üzrə ölkə təcrübəsini bölüşüb. Təqdimatın yekununda sual-cavab sessiyası baş tutub, daha sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.


Toplantının ikinci sessiyasında "Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı" mövzusu müzakirə olunub. Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi rəqəmsal maliyyə ekosisteminin inkişafı üzrə həyata keçirilən təşəbbüslər və görülməli işləri üzrə ölkə təcrübəsi barədə təqdimatla çıxış edib. Sual-cavab sessiyasından sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.

Çıxışlar zamanı iştirakçılar Şuranın regional və qlobal əhəmiyyətli platforma kimi fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin mərkəzi banklar arasında səmərəli qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıb.

Toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları və gələcək əməkdaşlıq sahələrini əks etdirən "Kommunike" imzalanıb. Şuranın sayca üçüncü toplantısının 2027-ci ildə Türkiyədə keçiriləcəyi elan olunub.

05.06.2026

Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (@isdb_stories) 51-ci illik Toplantıları çərçivəsində təşkil olunan İslam İnkişaf Bankının İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumunda çıxış edib.



Sədr çıxışı zamanı Azərbaycanın regionlar, ölkələr, bazarlar və dayanıqlı maliyyə sistemləri arasında etibarlı körpü rolunu oynadığını bildirib. O, qloballaşma dövründə ekosistemin qurucusu kimi çıxış edən Mərkəzi Bank tərəfindən İslam maliyyəsinin milli maliyyə sisteminə integrasiyası istiqamətində həyata keçirilən təşəbbüslər, formalaşdırılan institusional yanaşma və qarşıdakı dövr üzrə prioritetlər barədə fikirlərini bölüşüb. Sədr İslam maliyyəsi sahəsində irəli sürülən təşəbbüslərin ekoloji, sosial və idarəetmə (#ESI) amilləri nəzərə



alınmaqla həyata keçirildiyini xüsusilə vurğulayaraq bu yanaşmanın maliyyə inklüzivliyinin genişləndirilməsinə, məsuliyyətli maliyyələşmənin təşviqinə və uzunmüddətli dayanıqlı iqtisadi inkişaf məqsədlərinə xidmət etdiyini bildirib.

O, çıxışının yekununda Forumun yeni tərəfdaşlıqların qurulması, qlobal əməkdaşlığın dərinləşməsi və İslam maliyyəsinin dayanıqlı inkişaf gündəliyinin təşviqinə mühüm töhfə verəcəyinə dair əminliyini vurğulayıb.

17.06.2026

Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci illik Toplantıları çərçivəsində Maldiv Mərkəzi Bankının sədri Ahmed Munavarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Görüş zamanı makroiqtisadi vəziyyət və maliyyə sabitliyi ilə bağlı cari meyillər, rəqəmsal maliyyə ekosisteminin inkişafı, eləcə də maliyyə texnologiyaları və virtual aktivlərin tənzimlənməsi sahəsində innovativ yanaşmaların tətbiqi üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin bu istiqamətlərdə müşahidə olunan qlobal trendlərin hər iki ölkənin maliyyə sektorları üçün yaratdığı imkanlar, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər nəzərdən keçirilib.

17.06.2026

Azərbaycan Mərkəzi Bankı və Sudan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.



Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci illik Toplantıları çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan Sudan Mərkəzi Bankının sədri xanım Amna Mirqaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə makroiqtisadi vəziyyət və inkişaf meyilləri, pul siyasətinin ötürücülüynün təkmilləşdirilməsi mexanizmləri, müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində mövcud yanaşmalar müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da



genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində pul siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları, bank nəzarəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və maraq doğuran digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.

18.06.2026

Mərkəzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (@isdb_stories) 51-ci illik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İraq Mərkəzi Bankının sədri Əli Muhsin Əl-Əlaqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



Görüş zamanı monetar siyasətin ötürücülük mexanizmlərinin təkmilləşdirilməsi, ani və QR əsaslı ödənişlərin genişləndirilməsi, eləcə də müxbir bankçılıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində ölkə təcrübələri və tətbiq olunan yanaşmalar ətrafında müzakirələr aparılıb. Görüşdə həmçinin hər iki ölkənin mərkəzi bankları və maliyyə sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ikitərəfli görüşlərin, peşəkar təlimlərin və təcrübə mübadiləsi proqramlarının təşkili imkanları nəzərdən keçirilib.

18.06.2026

İyunun 17-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə "Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları" mövzusunda maarifləndirici tədbir keçirilib.



Şahbuz Rayon İcra Hakimiyyətində baş tutan maarifləndirmə tədbirində Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı da mövzu ilə



bağlı çıxış edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

17.06.2026

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sığorta maarifləndirilməsi ilə bağlı tədbir keçirilib.



Tədbir iyun ayının 25-də Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətində təşkil olunub. Tədbir zamanı iştirakçılara sığorta sisteminin əsasları, müasir tendensiya, sığorta məhsullarının qiymətləndirilməsi və müvafiq sahədə istehlakçı



hüquqlarının daha yaxşı öyrənilməsi mövzularında ətraflı məlumat verilib.

Diskussiya şəraitində keçirilən tədbirin davamında iştirakçıların sualları cavablandırılıb.

25.06.2026



www.cbar.az



[merkezi_bank_nmr](https://www.instagram.com/merkezi_bank_nmr)



[merkezibanknmr](https://www.facebook.com/merkezibanknmr)

Naxçıvan şəhəri C Məmmədquluzadə 32 AZ 7000 T: (036)-550-59-10